

MasterCast® 740

Hazır beton məhsulları üçün xüsusi olaraq hazırlanmış yeni, plastifikator

MATERIALIN TƏQDİMƏTİ

MasterCast® 740 – quru torpaqlı betonlar üçün xüsusi olaraq hazırlanmışdır. Sürfaktant texnologiyasına əsaslanan bu müasir plastifikator istehsal qabiliyyətini yüksəldir, həmçinin ilkin və yekun möhkəmliyi artırır.

MasterCast® 740, özünün triboloji təsirləri nəticəsində köndələn səthlərin sıx birləşməsini gücləndirir və hazır beton məhsulların çıxarılmasını asanlaşdırır. Minimal vibrasiyalı spesifik kəskin künclər əldə oluna bilər.

FIT 4 dəyəri:

MasterCast® 740, "BASF FIT 4 dəyəri" konseptinin əsas komponentidir.

FIT 4 dəyəri, MCP istehsalçıları üçün əhəmiyyətli sayılan 4 elementi nəzərdə tutur:

- İqtisadiyyat üçün FIT
- İş qabiliyyəti üçün FIT
- Estetika üçün FIT
- Dayanıqlılıq üçün FIT

Burada, FIT iqtisadiyyat, iş qabiliyyəti, estetika və dayanıqlılıq üzrə bütün tələblərə cavab verilməsini ifadə edir.

TƏTBİQ SAHƏSİ

- Beton blok istehsalı;
- Sıfır çökməli betonlarda (slump);
- Quru qarışıq nisbətləri.

ÜSTÜNLÜKLƏRİ

- Optimallaşdırılmış qatışıq;
- Daha yüksək səviyyəli ilkin möhkəmlik;
- Artırılmış yekun möhkəmlik;
- Yüksək istehsal sürəti sayəsində istehsal qabiliyyətinin artırılması;
- Minimal vibrasiyalı kəskin künclər;
- Köndələn səthlərin sıxlığının artırılması.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Görüntüsü	Rəngsiz maye
Sıxlıq	0.99-1.1 kq/litr
pH	7
Tərkibdə xlorun miqdarı, % (EN 480-10)	<0,1
Tərkibdə qələvi miqdarı, % (EN 480-12)	<3

QARIŞDIRMA

MasterCast® 740 məhsulu, qarışdırma prosesi zamanı betona əlavə edilən, maye şəklində olan, istifadəyə hazır qatışıqdır. Bütün digər komponentlər mikserdə hazır olduqdan və ümumi su miqdarının ən azı 80%-i töküldükdən sonra qatışıq əlavə olunduqda ən yaxşı nəticə əldə olunur. Birbaşa sementə əlavə etmək olmaz. Arzu olunan qatılığın və ya iş qabiliyyətinin əldə olunması üçün suyun miqdarı tənzimlənir.

SƏRFİYYAT

Normal olaraq tövsiyə edilən doza nisbəti 100 kq sementə 0.1-0.5 litrdir. Xüsusi iş sahəsi

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yaranan biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35

www.master-builders-solutions.basf.az

MasterCast® 740

Hazır beton məhsulları üçün xüsusi olaraq hazırlanmış yeni, plastifikator

şəraitlərində digər dozalar istisna olaraq istifadə oluna bilər. Daha ətraflı məlumat almaq üçün BASF-ın texniki xidmətinə müraciət olunmalıdır

QABLAŞDIRMA

30 kq-lıq kanistrlərdə

210 kq-lıq çəlləklərdə

1000 kq-lıq konteynerlərdə

Kütlə halında

SAXLAMA QAYDASI

MasterCast® 740, temperatur səviyyəsi 5°C-dən aşağı olmayan yerdə saxlanılmalıdır.

SAXLAMA MÜDDƏTİ

Müvafiq saxlama şəraitində saxlandıqda istehsal tarixindən etibarən 12 aydır.

Əgər saxlama qabının qapağı möhkəm bağlanarsa, açılmış qablar saxlama müddəti boyunca istifadə oluna bilər.

TEXNİKİ XİDMƏT

BASF şirkəti, sement istehsalı zamanı sement qatqılarının tətbiqinin bütün mərhələlərində müştərilərinə yardımçı olur. Bu proses, sifarişçinin ehtiyaclarının və texniki məhdudiyyətlərinin qiymətləndirilməsi ilə başlayır, laboratoriya və sahə sınaqları ilə davam edir, sement qatqılarının əlavə dəyərinin hərtərəfli qiymətləndirilməsi ilə başa çatır.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yaranan biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35